



www.amu.edu.az

TƏBİB

Təsisçi: Azərbaycan Tibb Universiteti

Qəzet 1933-cü ildən çıxır

№-10 (1749) 31 may 2022-ci il



“Şuşa ili”nə həsr olunmuş geniş tədbir keçirilib

Professor Gəray Gəraybəyli: 8 noyabr tarixi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu

səh. 2

**Cərrahpaşa
Universitetinin
nümayəndə heyəti
qonağımız olub**

səh. 2

**Universitetimiz
Dünya Bankı
ilə əməkdaşlığa
başlayır**

səh. 4

**Tanınmış alim Tədris
Terapevtik Klinikada
mühazirə oxuyub**

səh. 7



ATU ilə Litva universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu sənəd ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə xüsusi töhfə verəcək

səh. 3

Tələbə elmi cəmiyyətləri uğurlu fəaliyyət göstərir

TEC sədri Müşfiq Həsənov: “1 kursdan başlayaraq tələbələrin maraq dairəsi öyrənilir”

səh. 5

Havalar istiləşdikcə, ilan sancmaları aktuallaşır

Həkim belə hal baş verdikdə, nə etmək lazım olduğunu açıqlayır

səh. 7



Dünya şöhrətli yazıçı həkimlərin auditoriyasında

Xalq yazıçısı Çingiz Abdullayev çoxsaylı sualları cavablandırıb, kitabları imzalayıb

səh. 6

Cərrahpaşa Universitetinin nümayəndə heyəti qonağımız olub

İstanbul Universiteti-Cərrahpaşanın rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti universitetimizin qonağı olub. Səfər çərçivəsində Türkiyə universitetinin nümayəndə heyətinin ATU rəhbərliyi ilə görüşü də baş tutub.

Rektor, professor Gəray Gəraybəyli qonaqlarla görüş zamanı Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, ikitərəfli əlaqələrin hər sahədə güclənməsi və inkişafı haqqında fikirlərini bölüşüb. O, pandemiya dövründə, sonradan isə Vətən müharibəsi zamanı Türkiyənin güclü dəstəyinin bütün xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Tibb Universitetinin Türkiyənin aparıcı universitetləri, o cümlədən İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa dair sazişləri var: "Bu



cür memorandumlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin olması çox sevindiricidir. Bu günlərdə paytaxtımızda Türkiyə ilə qardaşlıq münasibətlərimizin növbəti nümayişini görmək mümkündür. Belə ki, məşhur "Texnofest" festivalının Bakıda keçirilməsi ilə əlaqədar çoxlu qonaqlarımız var. Bu da qarşılıqlı əlaqələrin hər sahədə yüksək səviyyədə olduğunu göstərir."

Professor Gəray Gəraybəyli qonaqlara 2022-ci ilin "Şuşa ili" elan edilməsi, bununla əlaqədar ölkədə və ATU-da keçirilən genişmiqyaslı tədbirlər barədə də məlumat verib.



İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Nuri Aydın bu günlərdə Bakıda olmasından məmnunluğunu bildirərək, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafından danışıb. Rektor, həmçinin ATU ilə əməkdaşlıq memorandumu çərçivəsində görülən işlər barədə

qeydlərini bildirib. Tələbə, rezident və həkim mübadiləsini daha da genişləndirməyə ehtiyac olduğunu deyən N.Aydın öz təcrübələrini bölüşməyə hər zaman hazır olduqlarını vurğulayıb.

Sonda görüş iştirakçıları xatirə hədiyyələri və plaketlər təqdim ediblər.

Görüşdə ATU-nun Təbiəti işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Cərrahpaşa universitetinin rektor köməkçisi, professor Mehmet Bilgin, baş katib, professor Erdoğlan Köse iştirak ediblər.

Görüşdən sonra qonaqlar ATU-da keçirilən Şuşa ilinə həsr edilmiş ədəbi-bədii tədbirdə iştirak ediblər, tələbələrə ibarət musiqi qruplarının çıxışlarını dinləyiblər.

ATU-da "Şuşa ili" nə həsr olunmuş geniş tədbir keçirilib

Professor Gəray Gəraybəyli: 8 noyabr tarixi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu

Azərbaycan Tibb Universitetində "Şuşanın dağları" adlı ədəbi-bədii gecə keçirilib. Şuşanın 270 illik yubileyinə həsr olunmuş tədbir universitetin rektorluğu və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək, "Şuşa ili" çərçivəsində keçirilən növbəti tədbirdə professor-müəllim heyətini, tələbələri və qonaqları salamlamaqdan qürur duyduğunu deyib. Koronavirus pandemiyasına görə son 2 ildə bütün canlı tədbirlərin məhdudlaşdırıldığını söyləyən rektor, məhz "Şuşa ili"ndə bu əlamətdar hadisənin sevincini bölüşmək üçün görüşdüklerini bildirib: "Əlbəttə, bu sevinci bizə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə ilə bəxş

edib. 8 noyabr 2020-ci il - Şuşanın azad olduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu".

Prezident İlham Əliyevin yanvar ayının 5-də 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladan rektor, hazırda Şuşada intensiv quruculuq işlərinin aparıldığını, şəhərdə mədəni və tarixi əhəmiyyət kəsb edən ardıcıl tədbirlərin keçirildiyini, bu qəbildən Cıdır düzündə Xarıbülül festivalının baş tutduğunu, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışlarının olduğunu, Vaqif Poesiya Günləri ənənəsinin bərpa edildiyini vurğulayıb.

O, Qarabağ zəfərimizin itkisiz başa gəlmədiyini, düşmənlə savaş meydanında minlərlə Azərbaycan gəncinin canını, sağlamlığını qurban verməli olduğunu təəssüflə yada salıb: "Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq! Şuşa

fatehləri, qazilərimiz, şəhidlərimiz hər zaman qəlbimizdə olacaqlar. Qarabağ uğrunda vuruşmuş qazilərimize uzun ömür diləyir, şəhid olmuş Vətən oğullarımızın ruhu qarşısında baş əyirik!"

Bundan sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub və ədəbi-bədii gecə Şuşa haqqında videoçarxın nümayişi ilə davam edib.

ATU-nun "Şəfa" xalq çalğı alətləri və "Çinar" rəqs ansamblının ifasında könlü oxşayan musiqi və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat yaşadıb. Azərbaycanın qədim xalq rəqslərindən biri olan "Uzundərə" rəqsi, tələbələrə Nərimin Camal, Nihad Salahlı, Rafiq Aslanov, Ülker Gülməliyeva, Əziz Əhmədli, Zərifə Mehəliyeva, Nicat Əhmədov, Məryəm Nayıbova, Nigar İbrahimli, Şəmsi Axundov, Fərhan Namazov, Təriyel Əlibəyli, Məhəmməd İbrahimov, Laçın Mehdipur, Minayə Yusifova və Sona Əkbərlinin ifaları tamaşaçıları tərəfindən alqışlarla qarşılandı.



Ruhu Şuşada dolaşan sonuncu Xan qızı Xurşidbanu Natəvanın "Olaydım" şeiri isə Stomatologiya fakültəsinin IV kurs tələbəsi Məhəmməd Ərdəbillinin qiraətində səslənib.

Tədbirdə öz baxışı, gülüşü, "Vətən yaxşıdır" mahnısı ilə dillər əzbəri olan, qısa ömrü bir dastana çevrilən Xudayar Yusifzadə də ehtiramla xatırlanıb və xalq arasında "Xudayar təsnifi" adlandırılan bu mahnını Hərbi tibb fakültəsinin V kurs tələbəsi Nicat Nəsilinin hərbi geyimdə oxuması zalda böyük coşqu yaradıb.

Tədbirin aparıcısı Əli Əliyev "Şəfa" xalq çalğı alətləri ansamblının hazırkı əsas heyətinin təhsili başa vurmaqla əlaqədar son konsertini verdiyini, estafeti tələbə dostlarına ötürdüklerini,

səhnədən gözəl təəssüratlarla ayrıldıqlarını deyib.

Ədəbi-bədii gecə Azərbaycan Tibb Universitetinin himninin sədalari altında başa çatıb.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon YAP sədri Azər Süleymanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkologiya Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, millət vəkili İlham Məmmədov, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Aydın Nuri və digər qurumların nümayəndələri iştirak ediblər.

Arif MƏMMƏDLİ

◆ Mayın 24-də Azərbaycan Tibb Universitetində Şuşanın 270 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetimizin şəhidlərinin xatirəsinə ucaldılmış abidəni və ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra konfrans işinə başlayıb. Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, xalqımız otuz ilə yaxın müddətdə işğal altında olan Şuşanın həsrəti ilə yaşasa da, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi və tarixi ədalət bərpa olundu: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Heç bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi hadisəni yaşadığımız Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi. Bu gün dövlət başçımız cənab İlham Əliyev ölkəmizin həyatı ilə bağlı ən vacib, əlamətdar günləri, önəmli tarixləri məhz Şuşada qeyd edir. Artıq Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib". Sözü davam edən rektor bildirib ki,

Şuşa-270: "Təbabətin aktual problemləri" adlı beynəlxalq konfrans təşkil edilib

Professor Gəray Gəraybəyli: Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi



Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında Sərəncam imzalayıb: "Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Şuşa şəhərinin bir sıra tarixi binaları, yaşayış məhəllələri, abidələri restavrasiya olunub. 2022-ci ildə həm də Şuşanın 270 illiyi qeyd olunacaq. İnənirəm ki, "Şuşa ili" elan edilməsi bu doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki

gözəlliyinin, öz qədim möhtəşəmliyinin geri qaytarılmasına və yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək".

Bundan sonra Şuşanın tarixindən bəhs edən sənədli videoçarx nümayiş olunub. Burada Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkan kimi təqdim edilir, Şuşa sevgisinin hər bir azərbaycanlının mədəni varlığının ayrılmaz parçası olduğu vurğulanır. Bildirilir ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd

olunan Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Videoçarxda bənzərsiz tarixi görkəmi və özünəməxsus mühitini daim qoruyub saxlayan Şuşanın yetişdirdiyi böyük şəxsiyyətlərdən də söhbət açılır, onların ədəbi, mədəni, elmi, ictimai fikir salnaməməzə əlamətdar səhifələr yazdığı qeyd olunur.

Konfransda iştirak edən Türkiyə Cümhuriyyəti Səhiyyə Elmləri Universitetinin rektoru, professor Cevdet Erdöl Şuşaya həsr olunmuş bu tədbirə qatılmaqdan məmnunluğunu dilə gətirib. O, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini yada salıb. Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən söhbət açan professor C.Erdöl rəhbərlik etdiyi təhsil müəssisəsinin təkcə Türkiyədə deyil, bütün dünyada tanındığını bildirdi. O, universitetin inkişaf tarixindən bəhs edərək söyləyib ki, onların verdiyi diplomlar bir çox ölkələrdə tanınır, məzunları isə dünyanın əksər yerlərində

fəaliyyət göstərir.

Sonra Türkiyə Bezmialem Vəqf Universitetinin prorektoru, professor İbrahim Tuncay "Ortopediya və Travmatologiyada robot cərrahiyyəsi", ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev isə "Azərbaycan florasında yayılan dəlibəng-datura növlərinin kimyəvi tərkibinin tədqiqi" mövzusunda məruzələr ediblər. Bundan başqa, Birinci Moskva Dövlət Tibb Universitetinin Molekulyar Təbabət İnstitutunun İmmunologiya Laboratoriyasının müdiri, akademik Aleksandr Karalovun videoformatda "Ağır COVID-19-un immunopatogenizini və immunoprofilaktikasının açılış sirləri" mövzusunda çıxışı dinlənilib.

Fasilədən sonra konfrans işini cərrahiyyə, terapiya və nəzəri bölmələr üzrə 3 paralel sessiyada davam etdirib. İki gün davam edən konfransda ölkəmizin tanınmış mütəxəssisləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Tədbirdə tibb elminin müxtəlif sahələri üzrə məruzələr oxunub və hər mövzu ətrafında geniş diskussiya xarakterli müzakirələr aparılıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Litvanın Səhiyyə Elmləri Universitetinin rektoru, professor Rimantas Benetisin görüşü baş tutub. Görüş zamanı tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.



Səfər çərçivəsində Azərbaycanın Səhiyyə və Təhsil nazirliklərində görüşlər keçirdiyini bildiren qonaq, səfərin məhsuldar olmasından məmnunluğunu bildirib. O, Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. ATU ilə imzalanacaq sənədin ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini vurğulayıb.

Bundan sonra Azərbaycan Tibb Universiteti və Litvanın Sağlamlıq Elmləri Universitetinin rektorları əməkdaşlığa dair memorandumu imzalayıblar.

ATU ilə Litva universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu sənəd ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə xüsusi töhfə verəcək

Əvvəlcə professor Gəray Gəraybəyli bir əsrə yaxın yaşı olan Azərbaycan Tibb Universitetinin tarixi haqqında məlumat verib, ali məktəbin hazırkı fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları olan ATU-nun klinika və elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların dairəsini genişləndirməyə, tibb sahəsində kifayət qədər kadrların yetişdirilməsinə imkan verir.

ATU-nun bu il beynəlxalq akkreditasiyadan keçdiyini vurğulayan rektor G.Gəraybəyli, universitetdə

39 ölkədən tələbələrin təhsil aldığı da xatırladı, universitetimizdə həyata keçirilən rezidentura təhsili haqqında məlumatları bölüşüb. Çıxışının sonunda professor G.Gəraybəyli Litva Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlığın istiqamətləri barədə fikirlərini açıqlayıb.

Litvanın Səhiyyə Elmləri Universitetinin (LSEU) rektoru, professor Rimantas Benetis təmsil etdiyi təhsil ocağı haqqında məlumat verərək mövcud 8000 tələbənin 25 faizini əcnəbilərin təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, LSEU-nun nəzdində güclü maddi-texniki bazası olan klinikalar və hətta ap-tekler də var.

Görüşdə Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor İngrida Yanuleviçen, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova da iştirak ediblər.

Mətbuat xidməti

İran səfiri ATU-nun rektoru ilə görüşüb



İran İslam Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Tibb Universitetinin rektoru ilə görüşüb. Görüşdə ATU-nun rektoru,

professor Gəray Gəraybəyli universitetə xarici tələbələrin qəbul qaydalarından, onların təhsili üçün yaradılan şəraitdən danışıb. Rektor onu da bildirdi ki, ATU istər İran universitetləri ilə münasibətlər, istərsə də səhiyyə sisteminin inkişafı, həkimlərin təcrübə mübadiləsi istiqamətlərində daim İranla sıx əməkdaşlıq edib. Səfir Seyid Abbas Musəvi öz

ölkəsində olan tələbələrin ATU-da ki təhsil səviyyəsi və yaşayış üçün yaradılmış şəraitdən razı olduqlarını bildirdi. O, ATU-da təhsil alan iranlı tələbələrlə mütəmadi görüşdüyünü qeyd edib. Səfir ikili diplomların tanınması prosedurları ilə bağlı razılığını da ifadə edib.

Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Xarici tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacıadə, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, İran Mədəniyyət Mərkəzinin rəhbəri Pürmərcan iştirak ediblər.

Ərzurum Atatürk Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub

Görüşlərdə qarşılıqlı əməkdaşlıq üçün böyük potensial olduğu vurğulanıb

Azərbaycan Tibb Universiteti və Türkiyənin Ərzurum Atatürk Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib. Qeyd edək ki, bu ilin yanvar ayında iki universitet arasında 5 illik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum əsasən mayın 17-də ilk görüş keçirilib.

Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki universitet arasında əməkdaşlıq üçün böyük potensial olduğunu bildirdi: "Bir çox istiqamətlərdə uğur əldə edə biləcəyimizə inanıram. Məsələn, elmi fəaliyyət sahəsində ciddi işlər aparıla bilər. O cümlədən də qarşılıqlı mübadilə istiqamətində. Xatırladım ki, universitetimizin 3 tədris proqramı - Mualicə işi, Əczaçılıq və Stomatologiya beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb".

Ərzurum Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdir müavi-

ni, professor Abdülmecit Albayraktar iki qardaş ölkə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qurulduğunu, tibb sahəsində əməkdaşlığı daha da genişləndirmək imkanlarının mövcud olduğunu bildirdi: "Bizim müasir, geniş laboratoriyalarımız var. İstərdik ki, imzaladığımız memorandum çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsi həyata keçirək. Çox sevindirici haldır ki, bizim institutun da 2 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib".

Müzakirələrin sonunda təmasların davam etdirilməsi və konkret fəaliyyətə start verilməsi qərara alınıb.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Stomatologiya fakültəsinin dekanı, dosent Fərəh Mədətli və mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Ərzurum Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdiri, professor Elif Çadırcı, Klinik tədqiqat, inkişaf, dizayn tətbiqi mərkəzinin direktoru, professor Zekai Halıcı, Əczaçılıq fakültəsindən professor Yasın Bayır iştirak ediblər.

ATUREK-10: qalib rezidentlərlə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransı (ATUREK) çərçivəsində keçirilmiş müsabiqənin qalibləri ilə görüşüb.



Rektor G.Gəraybəyli qələbə münasibətilə rezidentləri təbrik edərək onlara elm yolunda uğurlar arzulayıb: "Qloballaşan dünyada elmlə məşğul olmaq tədricən çətinləşir. Çünki müasir realıqda insanların, o cümlədən həkimlərin, tibb təhsili ilə məşğul olan gənclərin elm yolundan uzaqlaşmasına səbəb olan amillər çoxdur. Odur ki, sizin kimi istedadlı, elmi tədqiqatlara həvəs göstərən gənclərimizin olması çox sevindiricidir. Gələcəkdə hər birinizin adını tez-tez eşidəcəyimizə inanıram".

ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Mələhət Sultanova ATUREK-10 konfransının təşkili ilə bağlı göstərilən dəstəyə görə professor G.Gəraybəyliyə təşəkkür plaketi təqdim edib.

Rektor universitet tərəfindən ATUREK konfransının təşkilinin artıq ənənə halını aldığı vurğulayaraq, bu tədbirin rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Görüşün sonunda qalib rezidentlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ATUREK-10 konfransında səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxışlar dinlənilib və müzakirələr aparılıb. Müxtəlif ixtisaslar üzrə 18 rezident münisiflər heyəti tərəfindən qalib seçilib ki, onların 10-u ATU-nu təmsil edir: Küşvər Seyidova, Mehriban Səriyeva, Elçin Teymurov, Nərmine Dahazi, Nərmine Abaslı, Afaq Həsənova, Səbinə Hacıadə, Günel Məmmədova, Səbinə Məmmədova, Vüsalə Tağıyeva.

Tibb təhsili sistemində rəqəmsallaşma prosesi sürətlənir

Azərbaycan Tibb Universitetində SİNAM şirkətinin təqdimatında "Empro" Tədrisi İntellektual İdarəetmə Sisteminin nümayişi keçirilib. Təqdimatda ATU və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbər şəxsləri, pedaqoji kollektivin üzvləri, 1 və 2 saylı Tibb kolleclərinin rəhbərləri və nümayəndələri iştirak edib.



Təqdimatdan öncə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbin də artıq elektron universitetlər sırasında olduğunu vurğulayıb: "Son illər bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində, o cümlədən tibb təhsili sistemində rəqəmsallaşma prosesi sürətlənir. Artıq ATU da daxil olmaqla, bu görüşdə təmsil olunan müəssisələrin hər birində elektron proqramlar müxtəlif modullar şəklində istifadə olunur". Rektor təqdim olunan yeni sistemin də ali məktəblər üçün yararlı olacağına əminliyini bildirdi.

Təqdimatda qeyd olunub ki, Azərbaycanın milli məhsulu olan "Empro" sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, müəllimlərin tələbələr tərəfindən

müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili kimi modullar daxildir. Həmçinin müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva çıxışlarında sistemni tətbiqi ilə bağlı fikirlərini bildirdilər.

Sonda təqdimatı reallaşdıran şirkət nümayəndələri "Empro" ilə bağlı sualları cavablandırdılar.

Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Dünya Bankının rəsmiləri arasında görüş keçirilib. Görüşdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaqlara universitetin tarixi, bu gündə fəaliyyəti, təhsil və tədris proqramları haqqında məlumat verib.

Universitetimiz Dünya Bankı ilə əməkdaşlığa başlayır

92 yaşlı universitetimizin nəzdində tibb şəhərciyi, 4 unikal klinikanın fəaliyyət göstərdiyini bildiren prorektor S.Əliyev həm də rezidentura təhsil pilləsi, tələbələrin mübadilə proqramı əsasında təcrübə keçməsi və digər məqamlar haqqında qonaqları məlumatlandırır.

ATU-nun İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva isə universitetdə yaradılan elektron təhsil sisteminin, həmçinin klinikalarda göstərilən tibbi xidmətlərdən bəhs edib.

Dünya Bankının rəqəmsal səhiyyə üzrə baş mütəxəssisi Peeter Ross ATU ilə birlikdə həyata keçirilməsi

mümkün olan layihələr haqqında fikirlərini bölüşüb. Qarşılıqlı müzakirələr əsnasında bəzi istiqamətlərdə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.

Görüşdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Xarici tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadə, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, proqramlaşdırma qrupunun rəhbəri Həsən Həsənzadə, Dünya Bankının rəqəmsal səhiyyə üzrə mütəxəssisi İsa Əliyev, səhiyyə üzrə mütəxəssisi Pərviz Əhmədov iştirak ediblər.

Almaniya klinikası ilə birgə konfrans

Heidelberg Universiteti, Mannheim Tibb Mərkəzinin rəhbərliyi ATU-nun qonağı olub

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Heidelberg Universiteti, Mannheim Tibb Mərkəzinin Cərrahlıq Klinikasının direktoru, professor Christoph Reissfelder qəbul edib.

Görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Mannheim Cərrahlıq Klinikası ilə birgə həyata keçirdiyi elmi araşdırma layihəsinin icrası, birgə konfransın nəticələri ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, iki təhsil müəssisəsi arasında rezidentlərin mübadiləsi, müştərek elmi tədqiqatların, yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi və digər məsələlərə toxunulub.

Qeyd edək ki, Mannheim Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üçüncü ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikası Mannheim Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə PA-GEL proqramı çərçivəsində

birgə layihə icra edir. 2020-2024-cü illəri əhatə edən layihə çərçivəsində cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılması nəzərdə tutulur. Qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentlərin, gənc həkimlərin mübadiləsinin aparılması bura daxildir.

Görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hacıyev, I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, dr. Vüqar Yaqublu iştirak edirdilər.

Qeyd edək ki, görüşdən bir neçə gün öncə ATU-da



alman mütəxəssislərin iştirakı ilə "Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycan-da tətbiqi imkanları" mövzusunda konfrans keçirilib. I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və Mannheim klinikasının əməkdaşı dr. Vüqar Yaqub-lunun moderatorluğu altında baş tutan konfransda AME-A-nın müxbir üzvü, professor Nuru Bayramov, Mannheim Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru C.Reissfelder, ATU TCK-nın direktoru, professor Surxay Hacıyev ERAS proqramının xüsusiyyətləri və prinsipləri haqda ətraflı məlumat veriblər.

ERAS protokollarının cərrahi praktikada tətbiq edilməsi əməliyyatdan sonra ağırlaşmaları əhəmiyyətli dərəcədə azaldır, xəstələrin tez bərpa olunmasına və normal həyata qayıtmasına töhfə verir, eləcə də xəstəxana xərclərini ciddi şəkildə aşağı salır. Hazırda hər iki klinikadan tərəfindən Azərbaycan üçün uyğunlaşdırılmış protokollar üzərində işlənir.

Maraqlı sual-cavab şəklində davam edən konfrans işçi qrupun yaradılması ilə başa çatıb.



"Kök hüceyrə transplantasiyasında ən son yeniliklər"

Tədris Terapevtik Klinikada türkiyəli professorun seminarı maraqla qarşılanıb



Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, türkiyəli professor Ant Uzay və həkimlərin iştirakı ilə "Kök hüceyrə transplantasiyasında ən son yeniliklər" mövzusunda seminar keçirilib.

Yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev qonağı və seminar iştirakçılarını salamlayaraq klinikanın strukturu, iş prosesi, tədris və müalicə işlərinin təşkili haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Türkiyənin Acıbadem Universitetinin professoru Ant Uzay hematoloji xəstələrdə sümük iliği nəqlinin əhəmiyyətini əsaslandıraraq. Qanın malign xəstəliklərində sümük iliği transplantasiyası ilə ölümlərin azalmasını qeyd edən professor, kimyəvi dərman müalicəsindən sonra standart və yüksək risk qrupuna ayrılan xəstələrdə transplantasiyaya göstəriş haqqında danışıb. Bildirib ki, autoloq sümük iliği transplantasiyası xəstənin remissiya dövründə öz bədənindən aferez cihazı yolu

ilə kök hüceyrənin toplanaraq özünə vurulmasıdır. Daha çox multipl mielom, hockin limfoma, qeyri-hockin limfoma, solid şişlərin bəzi növlərində, bəzi nevroloji və mübadilə xəstəliklərində istifadə olunur.

O, allojenik sümük iliği transplantasiyasının isə HLA uyğun donörə (qohum və ya qeyri-qohum) mieloblast leykoz, kəskin limfoblast leykoz, aplastik anemiya, mielofibrozu və s. xəstəliklərdə tam sağalmaya səbəb olduğunu vurğulayıb. A.Uzay autoloq sümük iliği transplanta-

siyasının hematoloji xəstəlik, sitogenetik dəyişiklik, yanaşı xəstəliyə görə tam sağalma və ya ortalama sağqalmanın yüksəlməsi kimi fərqli nəticələndiyini qeyd edib.

Klinikanın direktoru S.Musayev professor Ant Uzaya maraqlı seminarla görüşünə təşəkkürünü bildirdi. Belə seminarların keçirilməsinin əhəmiyyətindən danışan direktor gələcəkdə də bu mövzuda klinika ilə əməkdaşlığın önəmini vurğulayıb. Öz növbəsində professor A.Uzay da yaradılan şəraitə və göstərilən xoş münasibətə görə təşəkkürünü ifadə edib.

Şəxsi təcrübəsi və transplant xəstələrinin nəticələrini bölüşən türkiyəli professorun seminarının sonunda mövzu ilə bağlı sualları cavablandırılıb.

Yeri gəlmişkən, Tədris Terapevtik Klinikada ödənişsiz hematoloji müayinə kampaniyası təşkil edilib. Professor Ant Uzay və hematoloq dr. Şəhla Şabanova tərəfindən bütün növ hematoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin ödənişsiz qəbulu həyata keçirilib.

Həkim və tələbələrimiz şəhid ailələrinin üzvləri və qazilərə xidmət göstəriblər

"Regional İnkişaf" İctimai Birliyi (RIİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilərə üçün növbəti tibbi aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilib.



Mayın 21-də baş tutan müayinələrə Göyçayla yanaşı, Ağdaş, Ucar və Zərdab rayonlarından həssas kateqoriyaya aid vətəndaşlar cəlb olunub. Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslaşmış tibb mütəxəssislərindən müayinədən keçməsi üçün Bakıya gətirilməsinə şərait yaradılacaq.

Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrindən keçməsi təmin olunacaq, müalicəyə və cərrahi əməliyyatlara ehtiyacı olanlara dəstək verəcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb mütəxəssislərində müayinədən keçməsi üçün Bakıya gətirilməsinə şərait yaradılacaq.

Qeyd edək ki, könüllülər arasında ATU-nun müəllim və tələbələrini də fəallıq göstərirlər. Onlardan Arzu Bəydamirova, Oktay Mehtiyev, Samirə Əliyeva, Elman Tağıyev, Fəxryyə Məmmədova, Timuçin Məhərrəmbəyli, Rövşən Məhərrəmov, Əmrax Əliyev, Ayan Məmmədova, Azadə Rəhimova, Lalə Ələsgərli, Hikmət Alışanovun, tələbələrdən isə Nihad Novruzov, Musa Süleymanov, Fəridə Şahbazzadə, Gülər Pirizadə, Rüstəm Əbdüləzizov, Esmira Sadiqova, Xoşqədəm Şirinli, Günəş Əliyeva, Yasəmən Nurinin adlarını çəkmək olar.

İlk dəfə "Traxeostomiya" kursu təşkil olunub

Şuşanın 270 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri" beynəlxalq elmi-praktik konfransı çərçivəsində Tədris Cərrahiyyə Klinikasında "Traxeostomiya" kursu keçirilib.

Təşkilat komitəsinin üzvü, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək, ATU-nun rezidentlərinə göstərilən hərtərəfli diqqət və qayğı haqqında danışıb, rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şərait olduğunu vurğulayıb.

Qulaq, burun-boğaz kafedrasının müdiri Vəfa Pənahian çıxışında ölkədə ilk dəfə bu mövzuya həsr edilmiş kursun keçirildiyini vurğulayıb. Kursun nəzəri və praktiki hissədən ibarət olduğunu, heyvan modeli üzərində əməliyyatların nümayiş etdiriləcəyini bildiren V.Pənahian bu kursun



tələbələr və gənc həkimlər üçün faydalı olacağına əminliyini qeyd edib.

Kurs zamanı adıçəkilən kafedranın dosenti Ayaz Qasımovun "Boyunun anatomik xüsusiyyətlərinin traxeostomiya əməliyyatının aparılmasında rolu", professor Vəfa Pənahianın "Qırtlaq və traxeya-

nin fiziologiyası", "Prime hospital"-ın uzman doktoru Elnur Əkbərovun "Traxeostomiya göstərişləri və əks göstərişləri", Həkimləri Təkmilləşdirmə İnstitutunun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının dosenti Ramil Həşimlinin "Traxeostomiyanın texnikası və fəsadları" mövzusunda mühazirələri dinlənilib.

Kursun praktiki bölməsində V.Pənahian, A.Qasımov, R.Həşimli, E.Əkbərov tərəfindən traxeostomiyanın heyvan modeli üzərində icrası aparılıb.

Qeyd edək ki, traxeostomiya tənəffüs yollarının obstruksiyası hallarında icra edilir. Bu zaman cərrahi üsulla boğazın ön hissəsində traxeya ilə birləşən hava yolu açılır.

Kursda traxeostomiyanın növləri, onu zəruri edən hallar və s. barədə də ətraflı məlumat verilib. Sonda praktik məşğələnin nəticələrinin müzakirəsi keçirilib. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunan kursa 7 bal təyin edilib.

Fakültə tələbə elmi cəmiyyətlərinin ənənəvi konfransları keçirilib. 4 sayılı tədris binasında baş tutan II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransını giriş sözü ilə universitetin Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev açıb.

dən qalib hesab etdiyini söyləyərək, konfransın işinə uğurlar arzulayıb. ATU TEC-in sədri Müşfiq Həsənov da konfransda çıxış edərək, 44 günlük Vətən müharibəsindən sonra bütün tədbir iştirakçıları qalib ölkənin qalib vətəndaşları kimi salamlamaqdan qürur duyduğunu

deyən M.Həsənov tədqiqatların iki istiqamətdə - tədris, həmçinin eksperimental və klinik materiallar əsasında aparıldığını bildirdi. O, iki tələbəmizin beynəlxalq konfransda xüsusi mükafata layiq görülməsini də tələbə tədqiqatçılarımızın uğuru kimi dəyərləndirib.

Tələbə elmi cəmiyyətləri uğurlu fəaliyyət göstərir

TEC sədri Müşfiq Həsənov: "I kursdan başlayaraq tələbələr maraqlıdır"



Azərbaycan Tibb Universitetində tələbə elmi cəmiyyətlərinin işinə xüsusi önəm verildiyini vurğulayan prorektor qeyd edib ki, istedadlı tələbələr elmi işə cəlb olunması çox vacib məsələlərdən biridir: "Hər hansı bir ali məktəbdə elmi nailiyyətin təməli yoxdursa, orada tədris keyfiyyətindən söhbət gedə bilməz. Çünki tədrisin aparılması və elmi yeniliklərin praktiki təcürübəyə tətbiq olunması bilavasitə elmi fəaliyyətlə bağlıdır. Mənim xatirimdədir, bir neçə il əvvəl Bakı Dövlət Universitetində 600-dən çox bal toplayan tələbələr mütəqə elmi işə cəlb edildilər. Bu nöqtəyi-nəzərdən müalicə işi fakültələrinə qəbul olunan tələbələr

böyük əksəriyyətinin 600-dən çox bal topladığını diqqətinizə çatdıraraq deyə bilərəm ki, ən istedadlı, ən hazırlıqlı tələbələr bizim universiteti seçiblər. Ona görə də universitetimizdə TEC-in uğurlu fəaliyyəti təbiidir". S.Əliyev elmi tədqiqata həvəs göstərən tələbələrə işin düzgün qurulmasında ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov, elmi rəhbəri, professor Amaliya Əyyubova və fakültənin dekanı, dosent İsrail Məhərrəmbəylinin rolunu da yüksək qiymətləndirib. O, tibbi nailiyyətlərin həmişə elmi işlərin nəticələri ilə bağlı olduğunu, burada məruzələrlə çıxış edən tələbələr hamısını indi-

bildirib. Bundan sonra Tələbə Elmi Cəmiyyətinin ictimai təşkilat olduğunu, hər bir tələbənin elmi tədqiqat işlərində iştirak etmək hüququna malik olduğunu xatırladan M.Həsənov bu istiqamətdə inkişaf yolunu müəyyən etməyin vacibliyini qısqətdə çatdırıb. Qeyd edib ki, bütün kafedralarda tələbə elmi cəmiyyətlərinin yeni rəhbərləri fəaliyyət göstərirlər. Onu da vurğulayıb ki, elmi mövzuların verilməsi və təkrarlanmaması, həmin mövzuların kafedra daxilində müzakirələrinin aparılması daim diqqət mərkəzində saxlanılır. I kursdan başlayaraq tələbələr maraqlıdır deyərək, bu mövzuların verilməsi və təkrarlanmaması, həmin mövzuların kafedra daxilində müzakirələrinin aparılması daim diqqət mərkəzində saxlanılır.

I kursdan başlayaraq tələbələr maraqlıdır deyərək, bu mövzuların verilməsi və təkrarlanmaması, həmin mövzuların kafedra daxilində müzakirələrinin aparılması daim diqqət mərkəzində saxlanılır.

M.Həsənov çıxışının sonunda gələn ay Naxçıvan şəhərində 8 universitet rəhbərinin və 20-dən çox dərəcəli iştirakı ilə təbabətin aktual problemlərinə həsr olunan I Beynəlxalq Tibb Forumunun keçiriləcəyi haqqında məlumat verərək, bugünkü konfransda yüksək nəticə göstərən bir tələbənin həmin foruma dəvət ediləcəyini bildirdi.

II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə qısa məlumat verib. Əvvəlcə Patoloji fiziologiya, Patoloji anatomiya, Şüa diaqnostikası və terapiyası, Umumi cərrahiyyə, sonra Normal fiziologiya, Bioloji fizika, növbəti gün isə digər klinik kafedraların elmi işlərinin müzakirə olunacağını deyib.

Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Eyyub Miriyev konfransın programını və münisiflər heyətinin tərkibini diqqətə çatdırıb.

Açılış tədbirinin sonunda fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyli təşkilatı işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.

Ulu öndərin xatirəsinə xeyriyyə aksiyası

Tədris Cərrahiyyə Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. Aksiya zamanı ATU-nun bir qrup tələbəsi pulsuz oftalmoloji əməliyyat olunub.

Əməliyyatları klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib. Q.İsmayılov tələbələr üçün təmənnaş əməliyyatların artıq ənənə halını aldığını deyib: "Tibb Universitetində və digər universitetlərdə təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələrinin üzvləri, eləcə də valideyn himayəsindən məhrum, aztəminatlı uşaqlar üçün müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə eksimer lazer əməliyyatı icra edirik. Bu aksiyada 24 tələbə üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Əməliyyatlar refraksiya anomaliyalar, miopiya, mürəkkəb miopik astigmatlar və qarışıq astigmatizm xəstəliyindən əziyyət çəkən tələbələrə şamil olunub".

Qeyd edək ki, xeyriyyə aksiyaları ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və doktor Qurban İsmayılovun dəstəyi ilə reallaşır. Əməliyyat olunanların 16-ı ATU-nun, 8-i isə digər universitetlərin tələbələridir.



"Qaliblərin qalibini seçirik!"

Əczaçılıq fakültəsi TEC-in konfransında akademik təqaüdlə mükafatlandırma təklifi irəli sürülüb

Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin və pandemiya dövründə həyatlarını itirən həkimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra konfrans dövlət himnimizin sədaları altında öz işinə başlayıb.



"Qaliblərin qalibini seçirik!" deyişi ilə keçirilən konfransı açan Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Nərgiz Məmmədova uzun sürən pandemiya dövründən sonra canlı görüşlərin hər kəsdə məmnunluq hissi yaratdığını söyləyib. O, pandemiya dövründə yaxşı hadisələrin də baş verdiyini, qələbə sevinci yaşadığımızı və illərlə həsrətdə olduğumuz Qarabağa qovuşduğumuzu xatırladı. Ona görə də bayram ovqatında keçirilən konfransın ərsəyə gəlməsinə öz dəstəyini əsirgəməyən universitet rəhbərliyinə və "Zeytun" şirkətlər qrupuna təşəkkürünü bildirib.

Əczaçılığın səviyyəsini yüksəklərə qaldırmaq üçün gələcək əczaçılığın qarşısında duran vəzifələrdən söhbət açan N.Məmmədova konfransda məruzələrlə çıxış edən gənc tədqiqatçılara uğurlar arzulayıb.

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov istedadlı və ixtisaslaşmış kadrların yetişdirilməsində ali təhsil ocaqlarının rolundan danışdı. Universitetimizdə bu məsələyə xüsusi əhəmiyyət verildiyini və bu baxımdan fakültə tələbə elmi cəmiyyətlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Həm qalib tələbələr, həm də qalib elmi rəhbərlərin akademik təqaüdlə mükafatlandırılmasını təklif edən M.Həsənov, bunun həm də digər tələbələr üçün təşviqat rolunu oynayacağını diqqətə çatdırıb.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli TEC-in fəaliyyətinə cəlb olunan və maraqlı

göstərən tələbələr sonradan böyük uğurlara imza atdılarını, cəmiyyətdə həmişə fəallıqları ilə seçildiklərini bildirdi. Stabil, inkişaf gedən ölkədə yaşamağın böyük xoşbəxtlik olduğunu deyən dekan, bu baxımdan Azərbaycan gənclərinin çox şanslı olduqlarını vurğulayıb. Qeyd edib ki, hərbi cəbhədə qalibiyyət qazanan ölkənin elm cəbhəsində də qalib olması zəruridir. Bu gün elm okeanına baş vuran tələbələr ölkə daxilində və beynəlxalq arenalarda xalqımızı layiqincə təmsil edəcəklərinə inandığını söyləyib.

Bundan sonra Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Konfransına hazırlığı əks etdirən videoçarxın təqdimatı olub və TEC-in sədri Lamiyə Yusifovanın sədrliyi ilə panel sessiyasına start verilib.

I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı olub. Konfransı fakültənin dekanı, dosent Elşad Novruzov açdı. Dekan iki il davam edən pandemiya dövründən sonra fakültə TEC-lərinin konfranslarının keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.



Üç gün ərzində 48 məruzə dinlənilib

I Müalicə-profilaktika fakültəsi TEC-in konfransı geniş müzakirələr şəraitində baş tutub

Pandemiyanın müəyyən sahələrə, o cümlədən universitetin aktiv həyatına mənfi təsirlərindən söhbət açan E.Novruzov, 2020-ci ilin xalqımızın yaddaşında Zəfər ili kimi qaldığını vurğulayıb, Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlıq tarixi yazdığını qeyd edib. Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATU TEC-in sədri Müşfiq Həsənov rəhbərlik etdiyi qurumda aparılan islahat və yeniliklərdən söhbət açıb: "Son zamanlar tələbələr TEC-ə marağının artdığını görərək yeniliklər etməyə qərar verdik. Əvvəllər tələbələr 3-cü kursdan etibarən TEC-ə qəbul olunurdusa, indi bu, 1-ci kursdan mümkündür. Tələbə elmi-tədqiqat işlərinin necə inkişaf etdirilməsini dekanlarla müzakirə edən zaman qərara gəldi ki, bu iş orta məktəblərdən başlamaq lazımdır. Odur ki, Bakıdakı liseylərdə yaxşı oxuyan yuxarı sinif şagirdlərini elmi işlərə cəlb etdik. Yaxşı nəticələrini

də gördük. Təhsil Nazirliyinin təşkil etdiyi "Sabahın alimləri" adlı elmi layihəyə qoşulduq. Bura qoşulan şagirdlərin böyük qismi universitetimizin elmi-tədqiqat mərkəzində tədqiqat işlərinin müəyyən hissələrini həyata keçirdi. Həmin şagirdlər arasında universitetimizə daxil olanlar da oldu. Sonradan elmi araşdırmalarını tələbə kimi universitetdə davam etdirdilər".

Çıxışının sonunda M.Həsənov mövzuların təbabətdə həllini gözləyən bir çox problemlərə həsr olunduğunu qeyd edərək, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Sonra fakültə üzrə TEC sədri Rəşad Abıxadənin təqdimatı ilə panel iclaslara başlanılıb. Üç gün davam edən konfransda terapiya fənni üzrə 15, təməl fənn üzrə 14, cərrahi fənn üzrə 19 məruzə dinlənilib. Konfrans geniş müzakirələr və sual-cavab əsnasında öz işini başa çatdırıb.

Tədris işləri üzrə prorektor imtahan nəzarətçiləri ilə görüşüb



Mayın 17-dən Azərbaycan Tibb Universitetində imtahan sessiyasına start verilib. Bu prosesə hazırlıq səviyyəsinin qiymətləndirilməsi ilə əlaqədar olaraq mayın 16-da universitet rəhbərliyi ilə imtahan nəzarətçiləri arasında görüş keçirilib.

Görüşdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək, son 2 ildə pandemiya səbəbindən imtahanların da fərqli üsulla - həm distant, həm də canlı olmaqla qarışıq formada keçirildiyini xatırladı. Bu ildən etibarən artıq imtahanlar ənənəvi formada keçirildiyindən, ATU rəhbərliyinin, təşkilat komitə-

sinin və nəzarətçilərin üzərinə ağır yük düşür. İmtahanların bütün tədris ilinin yekunu olduğunu xatırladan prorektor S.Əliyev bu prosesə hazırlıqların yüksək səviyyədə olması üçün hər kəsin işə diqqətli yanaşmasının zəruriliyini vurğulayıb.

Daha sonra İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova, İmtahana nəzarət qrupunun sədri Pəri İsaqova çıxış edərək, imtahan prosesinə hazırlığın gedişi ilə bağlı məlumat veriblər. Sonda ATU rəhbərliyi tərəfindən işində fəallıq nümayiş etdirən bir sıra imtahan nəzarətçilərinə sertifikatlar təqdim olunub.

İctimai səhiyyə fakültəsində dekan seçkisi keçirilib

Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsində dekan seçkisi keçirilib. Tədbiri giriş sözü ilə Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev açdı.

O, 2017-ci ildən İctimai Səhiyyə fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərən professor Anar Ağayevin peşəkar fəaliyyətindən bəhs edərək, onun dekan vəzifəsinə təyin olunmazdan öncə uzun illər dekan müavini, kafedranın tədris işləri üzrə müdir müavini kimi məsuliyyətli vəzifələrin öhdəsindən də uğurla gəldiyini açıqlayıb. Son 5 il ərzində A.Ağayevin dekan kimi göstərilən etimadı layiqincə doğrulduğunu qeyd edən prorektor, onun universi-


tetin ictimai həyatındakı rolunu, tələbələrə olan xoşməramlı münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirib.

Professor Anar Ağayevin tərcümeyi-halı və fəaliyyəti haqqında tədbir iştirakçılarında ətraflı məlumat verən ATU-nun elmi katibi, professor Nazim Pənahov onun yenidən dekan seçilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirib.

Daha sonra professor İbadulla Ağayevin sədrliyi ilə formalaşdırılan Səsvərmə Komissiyası gizli səsvermə keçirib. Bütün iştirakçıların lehinə səsverməsi ilə professor A.Ağayev yenidən İctimai Səhiyyə fakültəsinin dekanı seçilib.

Batumi Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Tibb Universiteti və Batumi Beynəlxalq Universiteti əməkdaşlarının onlayn görüşü keçirilib. Görüş ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutub.



İkitərəfli əməkdaşlıq planlarına həsr olunmuş tanışlıq görüşündə BAU-nun prorektoru dr. Giorgi Tskhvediani, Tibb fakültəsinin dekanı, professor Leila Akhvlediani, Marketing və beynəlxalq əlaqələr departamentinin müdiri Eliso Duadze, ATU tərəfdən Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Beynəlxalq əlaqələr

şöbəsi müdirinin müavini Nigar Ələkbərova, Mübadilə proqramları üzrə koordinator Dünya Bayramova iştirak ediblər.

Görüşdə universitetlər arasında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanması, professor-müəllim və tələbə heyətinin mübadiləsi, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilmə perspektivləri və s. məsələlər müzakirə olunub.

Dünya şöhrətli yazıçı həkimlərin auditoriyasında

Xalq yazıçısı Çingiz Abdullayev çoxsaylı sualları cavablandırır, kitabları imzalayıb

Mayın 20-də universitetimizdə "Şöhrət" və "Şərəf" ordenli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş keçirilib.

Universitetin Təbiyyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov görüşü açaraq, ilk növbədə görkəmli yazıçıya rektor, professor Gəray Gəraybəylinin, professor-müəllim heyəti və tələbələrin salamlarını çatdırıb. O nəinki bütün dünyada çox tanınan, eyni zamanda sevilən və oxunan müəlliflərdən biri olan Çingiz Abdullayevlə bu görüşü Azərbaycan həkimlərinin səbirsizliklə gözlədiklərini söyləyib. Onların dəvətini qəbul edərək böyük sevgi ilə universitet auditoriyasının görüşünə gələn məşhur qonağa tədbir iştirak-

ləri yaşardan istedadlı yazıçı bu auditoriyada bir az ehtiyatla danışmağa məcbur olduğunu da gizlətməyib: "Zülfüqar müəllim demədi. Uşaqlıqda biz onunla bir heyətdə böyümüşük. Bu zalda əyləşən kafedra müdiri, professor Fərid Mahmudovla birinci sinifdə bir yerdə oxumuşuq. Ona görə yalan da danışa bilmərəm, çünki burada mənə 50-60 ildir tanıyan şahidlər var".

Haqqında gəzən şayiələrə də təminatını pozmadan aydınlıq gətirən tanınmış yazıçı, anasının bakılı, atasının qarabağlı olduğunu bildirib və Vladimir Solovyovun verilişindəki məşhur çıxışından da danışdı.

Ç.Abdullayev hal-hazırda 4 xalq şairi və 8 xalq yazıçısının təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdəki əvəz-

Ç.Abdullayev onu da qeyd edib ki, yazıçı beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq, oxucunun ruhunu oxşamalı, mənəvi tələbatını ödəməlidir. Vacib məqam yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır. O daha çox detektiv janra yazan yazıçı kimi tanınmasına da münasibət bildirərək, "Abırlı adam" kitabını oxumağı məsləhət görüb: "Əgər onu oxusanız, başa düşəcəksiniz ki, mən ümumiyyətlə detektiv yazmıram".

Görüş zamanı Ç.Abdullayevin yaratdığı "Dronço" obrazının milyonlarla oxucu tərəfindən sevildiyi, bu obrazın öz sələfi olan detektiv qəhrəmanların bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyi diqqətə çatdırılıb. Görkəmli yazıçının əsərlərinin



çıları adından təşəkkürünü bildirib və onu tribunaya dəvət edib.

Auditoriya qarşısında heç vaxt oturmaqdan çəkinməyən, bir dəfə Opera səhnəsində 600 nəfərlə görüş zamanı 6 saat ayaq üstə dayandığını xatırladan Çingiz Abdullayev çıxışına başlayır-başlamaz, tamaşaçılarda böyük ruh yüksəkliyi yaradıb.

İlk dəqiqələrdən auditoriyaya canlı ünsiyyətə köklənərək, istənilən suala cavab verməyə hazır olduğunu vurğulayıb. Gah şirin zarafatları ilə dodaqlara gülüş qonduran, gah da duyğulu məqamları bölüşməklə göz-

siz rolundan bəhs edərək, 1990-cı ilin Qanlı Yanvarı haqqında kitabın hansı şəraitdə yazılmasının geniş ictimaiyyətə məlum olmayan bəzi məqamlarını açıqlayıb.

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətlərindən söhbət açıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib. O, ölkəmizdə qürur duya biləcəyimiz yeni nəslin yetişdiyini, gənclərimizin xalqın mədəni inkişafı naminə böyük işlər gördüklərini, Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərdiklərini minnətdarlıq hissi ilə yada salıb.

təkcə Azərbaycanda deyil, dünyanın onlarla ölkəsində böyük məhəbbətlə oxunduğu dönə-dönə vurğulanıb.

Xalq yazıçısı Çingiz Abdullayev görüşün təşkilinə görə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

Bundan sonra yazıçıya universitetin kollektivi adından xüsusi hədiyyə təqdim olunub.

Tədbirin sonunda yazıçı görüş iştirakçılarına çoxsaylı suallarını cavablandırır və oxucuların özləri ilə gətirdikləri kitabları imzalayıb.

A.KAMRANOĞLU

"Tibb Bacılarının I Respublika Forumu" baş tutub

Ölkəmizdə bu sahə həm tədris, həm də praktiki bacarıqlar baxımından inkişaf dövrünü yaşamaqdadır

Mərkəzi Gömrük Hospitalında "12 May Beynəlxalq Tibb Bacısı Günü"nə həsr edilmiş "Tibb Bacılarının I Respublika Forumu" keçirilib. Tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübə və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı - Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və "Dayaq" patronaj xidmətinin əməkdaşlığı ilə baş tutub.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov səhiyyə sahəsində həkimlərlə yanaşı, onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personalının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulayıb: "Bu gün Respublikamızda baza tibb bacısı təhsili ilə yanaşı, ali «tibb bacısı işi» ixtisasının yaradılması, tibb bacılarının nəzəri və praktiki bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin həyata keçirilməsi, bu sahədə qurumlararası əməkdaşlığın gücləndirilməsi çox vacib əhəmiyyət kəsb edir".

Forumun rəsmi hissəsində DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim

Rəşad Mahmudov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Tibb Universitetinin Elmi işləri üzrə prorektoru Rauf Bəylərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, əməkdar müəllim Dilərə Məmmədəliyeva və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkilatçısı və rəhbəri Hülə Şahin Uyan da çıxış edib. Çıxış edən spikerlər tibb bacılarının inkişafına istiqamətlənmiş tədbirin bu sahə ilə əlaqəli yerli və beynəlxalq statuslu aidyyəti qurumları bir platforma ətrafında birləşdirdiyini vurğulayıblar.

Rəsmi hissədən sonra Forum günün birinci yarısında "Orta tibb işçisinin müasir hazırlıq hədəfləri", günün ikinci yarısında isə "Tibb bacısının işində nəzəriyyənin təcürübəyə tətbiqi" və "Tibb bacılarının peşəkar fəaliyyət standartları" sessiyaları ilə öz işinə davam edib.

Forumda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin mütəxəssisi



Halib İbrahim Durak, Dokuz Eylül Universitetinin Tibb bacısı fakültəsinin dosenti Fatma Vural, TƏBİB-in Tibbi fəaliyyətinin təşkilat departamentinin rəhbəri Teymur Mirzəbəyli, Türkiyə Tibb Bacısı Dərənəyinin rəhbəri Azize Atlı Özbaş və digər spikerlərin məruzələri dinlənib.

Respublikanın müxtəlif özəl və dövlət tibb müəssisələrində çalışan 80 nəfər tibb bacısının əyani, 200 nəfərədək tibb bacısının distant iştirak etdiyi Forumda tibb bacılarının inkişafı üçün zəruri olan təhsil məsələləri, praktiki bacarıqlar üçün simulyasiya tədrisi, təşkilatlanmanın əhəmiyyəti və digər bir çox mövzularda ümumilikdə 14 məruzə təqdim olunub.

Tədbirdə, həmçinin ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev və II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova iştirak edirdilər.



nostika və müalicə gələcəkdə genetik xəstəliklərin qarşısını almağa imkan yaradır. O, neonatal skriningin körpənin gələcəyi üçün əhəmiyyəti və bu müayinənin aparılması barədə məlumat verir: "Analizin aparılması prosesi çox sadədir: uşaq doğulduqdan 3 gün sonra (10 gündən gec olmayaraq) körpənin dabanından filtrli kağıza qan nümunələri götürülür. Qan

ları nəticəsində körpələrdə yaranan genetik xəstəliklərə də diqqəti çəkib: "Gələcəkdə qohum nikahlardan yarana biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün müayinələrin aparılması böyük əhəmiyyət daşıyır. Azərbaycanın bir sıra regionlarında ümumi nikahlar içərisində qohum nikahları 60-80 faizi keçir. Bu isə irsi xəstəliklərin yaranması ehtimalını bir qədər də artırır. Bütün bunlar hələ də əhəlinin maarifləndirilməsi sahəsində görüləsi çox işlərin olmasından xəbər verir". Onun sözlərinə görə, qohum nikahlar

Tanınmış alim Tədris Terapevtik Klinikada mühazirə oxuyub

Professor Elxan Rəsulov: Qohum nikahları irsi xəstəliklərin yaranması ehtimalını xeyli artırır

Genetika sahəsində tanınmış azərbaycanlı alim, hazırda ABŞ-da yaşayan professor Elxan Rəsulov ATU-nun Tədris Terapevtik Klinikasında bir qrup əməkdaşımıza "Yenidoğulmuşların genetik skriningi" mövzusunda mühazirə oxuyub.

Alim dünyada və eləcə də ölkəmizdə geniş yayılmış genetik xəstəliklərdən olan talassemiya və hemofiliyanın gələcək nəslin sağlamlığı üçün yaratdığı fəsadlardan danışıb. Qeyd edib ki, vaxtında aparılan diaq-

noz 10-15 dəqiqə ərzində otaq temperaturunda qurudulur, sonra qurudulan qan ləkəsi zərfin içərisində laboratoriyaya göndərilir".

Professor bildirib ki, müasir tibbi texnologiyaların inkişafı nəticəsində döl ana bətinə olarkən onun hansı irsi xəstəliklərin daşıyıcısı olub-olmadığını müəyyən etmək mümkün olur. Mütəxəssis vurğulayıb ki, elmin son nailiyyətlərinə görə, nəsəl və şəcərə ağacına istinadən istənilən irsi xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsi mümkündür.

Bir sıra ölkələrin genetik skriningi haqqında məlumat verən məruzəçi qohum nikah-

zamanı genetik xəstəliklərə növbəti nəsilə təsadüf olunması riski qeyri-qohum nikahlarla müqayisədə 25-30 dəfə çoxdur: "Bu baxımdan genetik müayinələr xüsusilə vacibdir. Əgər ölkə əhəlinin kifayət qədər maarifləndirilməsinə nail olursa, müəyyən irəliləyişlər əldə etmək olar. Biz bilməliyik ki, hər bir insan ən azı 5-7 xromosom irsi xəstəliyin daşıyıcısıdır. Əgər ailə qurmaq istəyən gənclərin hər ikisində eyni xəstəliyin daşıyıcılığı müəyyən olarsa, bu zaman xəstə uşaq doğulması ehtimalı 25 faizdir. Yəni 4 uşaqdan biri xəstə doğula bilər".

Əməkdaşımızın moderatorluğu ilə beynəlxalq tədbir baş tutub

Mayın 19-da "Ağciyərlərin xronik obstruktiv xəstəliyinə (AXOX) müasir yanaşma" mövzusunda elmi konfrans keçirilib. Konfransa sədrlik edən ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova pandemiyadan sonra düzənlədikləri ilk canlı beynəlxalq toplantının həm də özəl bir günə təsadüf etdiyini vurğulayıb.

Bildirib ki, mayın 19-u qardaş Türkiyədə Gənclik və İdman bayramıdır. Eyni zamanda türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün anım günüdür. O, qardaş Türkiyədə də, ölkəmizdə də gənclərin həmişə aparıcı qüvvə olduğunu söyləyərək, II Qarabağ savaşında qazanılan zəfərdə də gənclərin rolunu yüksək qiymətləndirib.

Bundan sonra türk dünyasının bütün şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və konfrans öz işini davam etdirib.



Pandemiya dövründə də boş qalmadıqlarını, müxtəlif mövzularda 40-a yaxın onlayn toplantı keçirdiklərini deyən M.Kərimova, türkəli alimlərin hər zaman onlara dəstək olduğunu məmnunluqla qeyd edib. Bu müddətdə mərkəzi ofisi Macarıstanda yerləşən Avropa İmmun Çatışmazlığı Cəmiyyəti ilə birlikdə Bakı toplantısının da onlayn keçirildiyini xatırladı. O ne qədər yüksək səviyyədə keçirilsə də, onlayn toplantının heç vaxt canlı ünsiyyətin yerini vermədiyini, ona görə də həkimlərimizlə canlı görüşlərin çox xoş olduğunu diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.



Bundan sonra konfransın gündəliyində duran məruzələrin təqdimatı olub. Türkiyənin Ege Universitetinin professoru Abdullah Sayiner, ATU-nun Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin elmi rəhbəri, tibb elmləri doktoru Əlizamin Sədıqov və Esam LTD şirkətinin marketing direktoru dr. Mehriban Yusubova məruzələrlə çıxış etdilər.

Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və sual-cavab mərhələsi ilə yekunlaşıb. Geniş diskussiya şəraitində keçən konfransda pulmonologiyaya dair ətraflı fikir mübadiləsi aparılıb.

Naxçivanda beynəlxalq konfrans keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və "Uptodate in Medicine"nin birgə təşkilatçılığı Naxçıvanda Beynəlxalq Neonatoloji konfrans keçirilib.

Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayilov tədbirdə ATU-nu məruzəçi qismində təmsil edib. Q.İsmayilov konfransda "Bir yaşa qədər rast gəlinən aşağı təbəffüs yollarının xəstəlikləri" mövzusunda 3 klinik hal üzərindən çıxış edib.

Çıxışlarda vurğulanı ki, konfransın keçirilməsi təcrübə mübadiləsi baxımından Naxçıvan pediatrikları üçün mühüm hadisədir.



Tələbəmizin elmi işi bəyanilib

Azərbaycan Tibb Universitetinin Farmakologiya fakültəsinin I kurs tələbəsi Riad Ələkbərzadə "Gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı"na "Şəxsin autentifikasiya üsulları və həlləri haqqında" mövzusunda tezisi təqdim edib. Elmi işin rəhbəri, araşdırmanın aparılmasında və tezisin yazılmasında iştirak etmiş Tibbi və bioloji fizika kafedrasının dosenti İlqar Aslanovdur.

Son illər bioloji məlumatlardan istifadə edərək insanları fərqləndirməyin mümkünlüyü biometriyaya marağı artırır. Mövzunun aktuallığı biometrik texnologiyaların insan şəxsiyyətinin bioloji xüsusiyyətləri və ya əlamətlərini əsas götürərək avtomatik və ya avtomatlaşdırılmış üsullardan istifadə imkanının yaradılması ilə bağlıdır. Elmi işdə biometriyanın aktiv istifadə olunduğu sahələr və yeni istiqamətlər vurğulanır, texnologiyaların dəqiqlik göstəriciləri nəzərdən keçirilir, biometrik identifikasiya alqoritmlərinin keyfiyyət göstəriciləri araşdırılır.


Azərbaycan Universitetində keçirilən sözügedən konfransda R.Ələkbərzadə müvafiq seksiyada məruzəsini təqdim edib. Bu mövzuda həm bioloji, həm də informasiya texnologiyaları elmi istiqamətlərinin əhatə olunması iştirakçıların marağına səbəb olub. Bununla bağlı tələbimiz konfrans iştirakçılarına çoxsaylı suallarına cavab verib və sertifikatla təltif edilib. R.Ələkbərzadəyə işin davam etdirilərək tətbiq sahələrinin daha genişləndirilməsi tövsiyə olunub. Onu da bildirik ki, konfransın çap edilmiş materiallar toplusunda tələbimizin tezisi də yer alıb.



Havanın temperaturu getdikcə yüksəlir, qarşidan isti yay günləri gəlir. Belə bir vaxtda ölkədə, o cümlədən Bakıda ilanlarla tez-tez rastlaşmaq mümkündür. Qışlama yerlərindən çıxan sürünənlər, eləcə də ilanlar ətraf ərazilərə yayılırlar. Günəşin şüalarından qorunmaq üçün kölgəliklərə çəkilən insanlar bəzən zəhərli ilanların, əqrəblərin, hörümçəklərin, müxtəlif növ həşəratların hücumuna məruz qalırlar. Bu zaman düzgün və vaxtında tədbir görülməyə, zərərçəkən əil ola və hətta ölə bilər.

Bəs, belə hallardan özümüzü necə qoruyaq? İlan sancması baş verərsə, nələri bilməyimiz vacibdir? Bu kimi suallara ATU-nun Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksiyonist Nilufər Məmmədova münasibət bildirib.

Havalar istiləşdikcə, ilan sancmaları aktuallaşır



Həkim deyib ki, ilanlar qızmar yay günlərində daha təhlükəli olur: "Havanın hərəreti ne qədər yüksək olsa, intoksikasiya da bir o qədər inkişaf edir. Bəzi hörümçəklər, əqrəblər və böcəklərdə olduğu kimi, ilanların da bəzi növlərində insan orqanizmi üçün ciddi təhlükə yaradan zəhərli maddələr mövcuddur. Yay aylarında ən çox rast gəlinən hallardan biri də ilan sancmasıdır və onun ilk əlamətlərindən biri

Həkim belə hal baş verdikdə, nə etmək lazım olduğunu açıqlayır

dişlənmə yerinin ətrafında dəri sahəsinin ödemidir. İlan sancması zamanı yara nahiyəsində göyermə, qansızma, nekroz, suluq inkişaf edə bilər. Zəhərli ilanların sancma yerində bir və ya iki diş izi, zəhərsiz ilanlarda isə at nalı şəklində bir neçə diş izi görünür. Zəhər bədəne qan və limfa ilə yayılır. Limfa düyünlərinin anidən böyüməsi zəhərin orqanizmə sürətlə yayıldığını göstərir. Huşun itirilməsi, təbəffüs çətinliyi, ürəkbulanma, ağızda metal dadı, qusma, ishal, şiddətli baş ağrısı və sidiyin qara rəngə boyanması da erkən əlamətlərdəndir. Daha ağır hallarda isə ciddi hipotenziya, pulmonar ödem, koagulopatiya, hematuriya inkişaf edir".

N.Məmmədova bu hadisə zamanı xəstəyə göstərilən ilk tibbi yardımın da böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bu zaman daha çox ətrafların yaralanmalarına rast gəlinərsə də, baş və gövdə zədələnmələri yüksək ölüm

nisbəti baxımından daha riskli nahiyələrdir. Dişlənmə yeri arteriya və ya vena üzərinə düşərsə, bu çox ağır hal sayılır. İlan sancmasından sonra olan zəhərlənmə əlamətləri ilin fəslindən, dişlənmənin yerindən və zəhərin miqdarından asılıdır. Ən təhlükəli baş, boyun və damardan olan sancmalardır. Lokalizasiyasından asılı olmayaraq, zəhəri əmmək olmaz.

Ağrılaşmalarına hemoqlobinuriya, mioqlobinuriya, intravaskulyar hemoliz, rəbdomioliz aiddir. Bu zaman sancan ilanının növü simptomların ağırlıq dərəcəsinə təsir göstərir. Azərbaycanda ən zəhərli ilan gürzə hesab olunur. İlanın zəhərsiz olduğu düşünülən və klinik simptomlar olmadığı halda şəxs 8 saat müşahidə altında saxlanılmalıdır".

Həkimin sözlərinə görə, təkmilləşmiş yardıma qədər aparılan ilk tibbi yardım xəstənin həyatını qurtarmaqda çox böyük rol oynayır: "İlan sancmış şəxsi ilk növbədə sakitləşdirmək la-

zımdır, çünki onun hərəkət etməsi ilan zəhərinin orqanizmdə qan və limfa ilə yayılmasını sürətləndirir. Yara nahiyəsi su ilə yuyulub üzərinə buz qoyulur. Müalicə müəssisəsində orta-ağır və ağır vəziyyətdə olan xəstəyə ilan antiserumu – antivenom yeridilə bilər. Orta şiddətli formada ilk 20 dəqiqə ərzində müdaxilə olunubsa 0,2 cc/kg, 20 dəqiqədən gec olan halda daha yüksək doza, ağır halda isə 1 ml/kg dozada verilir. Xəstənin halında yaxşılaşma qeyd olunarsa, 5-20 cc/kg antiserum 0,9%-li NaCl ilə durulaşdırılıb 1 saatlıq infuziya şəklində təyin edilir. Lakin anafilaksiya riski nəzərə alınmalıdır (anafilaksis iya zamanı antihistamin və ya kortikosteroid, ağır halda epinefrin təyin edilir). Uşaqlar üçün antivenomun dozası böyüklərlə eynilik təşkil edir. Antivenom müalicəsi alanlar 1 həftə serum xəstəliyi və yara yeri infeksiyası baxımından müşahidə edilir".

Əsaslı Kitabxana 24 saatlıq iş rejiminə keçib

Tələbələr tədrisə olan marağı və universitet rəhbərliyinə edilən çoxsaylı müraciətlər nəzərə alınb



“Fəxrle deyə bilərik ki, bu gün Azərbaycan Tibb Universiteti dünya səviyyəli tibb ocaqlarının sırasındadır. Xarici tələbələrindən ildən-ildə çoxalması, tədris proqramlarının beynəlxalq akkreditasiyasından uğurla keçməsi universitetimizin artan nüfuzunun göstəricisidir”. Bunu ATU-nun Əsaslı Kitabxanasının direktoru, t.ü.f.d. Ziyafət Eminova kitabxananın 24 saatlıq iş rejiminə keçməsi haqqında məlumat verərək deyib.

Onun bildirdiyinə görə, tələbələr tədrisə olan marağı və universitet rəhbərliyinə edilən çoxsaylı müraciətlər nəzərə alınaraq, mayın 10-dan etibarən Əsaslı Kitabxananın oxu zallarının 24 saat fəaliyyət göstərməsi qərara alınıb: “Kitabxana rəhbərliyi ATU-nun rektoru, professor Gəray Gəraybəylinin verdiyi müvafiq tapşırıqlardan irəli gələn məsələlərin həlli məqsədilə gecə növbəsi təşkil edib. Bunun üçün işçilərin ayrılması, onlar arasında iş bölgüsü zamanı ciddi növbətçiliyin təşkil olunması, eləcə də gecə növbəsində mühafizə işinin gücləndirilməsi və bütün bunlarla yanaşı,

işıq, su, istilik sisteminin tənzimlənməsi nəzərdə tutulur”.

Z.Eminova kitabxanadakı digər yeniliklərdən də bəhs edib: “Hazırda vahid kitabxana fondumuz 645737, oxucu bileti üzrə oxucuların sayı isə 11300 nəfər təşkil edir. Kitabxana proseslərini avtomatlaşdırmaq məqsədilə 2010-cu ildə Rusiyadan “İRBİS 64” adlı elektron kitabxana layihəsi alınıb. Bu proqram əsasında ümumilikdə bütün fondun elektron kataloqa salınması işinə başlanılıb və indi də həmin işlər sistemli qaydada davam etdirilir.

Bundan başqa, hazırda yeni bir tətbiqin - kitabxana modulunun üzərində işlər aparılır. Burada əsasən kitabxananın bazası üzərində olan kitabların siyahısı yerləşdiriləcək. Oxucular onlara lazım olan kitabı öncədən sifariş verəcək və iki saat ərzində sifarişlərini götürə biləcəklər. Onu da qeyd edim ki, bəzi dərslər vəsaitlərinin PDF formatı da var ki, tələbələr həm də bundan yararlanacaqlar. PDF formatı olmayan kitablar isə kitabxanadan əldə ediləcək”.

Kitabxanada təşkil edilən mədəni-kütləvi

işlərə toxunan müəssisə rəhbəri burada yaradılan “Şuşa” guşəsi barədə də məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci il “Şuşa ili”, 2023-cü il üçün isə Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunub: “Bu münasibətlə Əsaslı Kitabxanada “Şuşa” guşəsi yaradılıb. Guşədə nümayiş olunan maketdə Yuxarı Gövhər Ağa məscidinin minarələrindən erməni əsgərlərinin mişən kimi istifadə etdiyi və minarələrə ağır artilneriyadan açılan atəş izləri açıq-aydın görünür. Guşənin açılışında iştirak edən iordaniyalı tələbələrımız Omar Amani, Hummam Awawdeh, Suriyalı Abed Alkhalıq Alkhatib və Banqladeşdən olan Faria Chowdhury qədim Şuşanın tarixi-mədəni irsinə qarşı erməni vandalizminə nifetlərini bildiriblər və ölkəmizlə həmrəy olduqlarını söyləyiblər”.



Əməkdaşlarımız Beynəlxalq Çay Konqresində

Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Lənkəranda Beynəlxalq Çay Konqresi keçirilib.

Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının əməkdaşları - baş müəllim Aidə Bəndəliyeva, baş müəllim Maqşud Aslanov və assistent Aynurə Hüseynova tədbirdə iştirak ediblər. A.Bəndəliyevanın “Çay bitkisi əhəmiyyətli içki və müalicə vasitəsi kimi” mövzusunda məruzəsi konqres iştirakçılarının böyük marağına səbəb olub.

Alimlər əsrlərdir Lənkəranda becərilən çay bitkisinin yalnız qida içkisi deyil, həm də müalicə əhəmiyyətli maddələrlə zəngin xammal kimi əhəmiyyətini vurğulayıblar. Gələcəkdə bu



istiqamətdə tədqiqatların aparılması üçün əməkdaşlığın qurulması təklifləri irəli sürülüb.

Zirvəyə ucalan ömür

Filologiya elmləri namizədi, dosent Zərifə İsmayıl qızı Avilovanın 80 yaşı tamam olub. O, 55 ildir ki, Tibb Universitetinin Azərbaycan dili kafedrasında müəllim işləyir.

Zərifə Avilova 1942-ci ildə İrəvan şəhərində anadan olub. Orta məktəbi orada bitirdikdən sonra 1959-cu ildə Bakı şəhərinə köçüb və həmin il APU-nin Azərbaycan dili, ədəbiyyatı və tarixi fakültəsinə daxil olub, 1964-cü ildə həmin fakültəni bitirib. 1965-66-cı illərdə AMEA-nın Şərqsünaslıq İnstitutunda çalışıb. 1966-cı ildən ATU-nun Azərbaycan dili kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim işləyib. Z.Avilova 1976-cı ildə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsinə alıb.

1981-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışan Zərifə müəllimə 2 dərəcə vəsaitinin, 80-ə yaxın elmi məqalənin müəllifidir. 2003-cü ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış xanımları” beynəlxalq layihəsinin qaliblərindən olub.

Həm çox çətin, həm də müqəddəs bir peşənin sahibi olan Zərifə xanım tələbələrindən böyük sevgisini qazanıb. O, doğma Azərbaycan dilini gənclərə sevə-sevə tədris edir.

Azərbaycan dili kafedrasının əməkdaşları Zərifə Avilovanı yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırlar.



İdman veteranınının 80 illik yubileyi qeyd olunub

ATU-nun “Təbib” idman klubunun əməkdaşları uzun illər onlarla birgə çalışıb, hal-hazırda təqaüddə olan Nelya Vəzirova Zurabovnanın 80 illik yubileyini qeyd ediblər.

İdman klubunun sədri Qələndər Aslanov yubileyinin ömür yolu haqqında məlumat verərək bildirib ki, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirdikdən sonra 1970-ci ilə qədər həmin institutda İdman gimnastikası kafedrasında baş laborant vəzifəsində çalışıb. 1970-ci ildən isə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Bədən tərbiyəsi və idman kafedrasında baş laborant vəzifəsində çalışmağa başlayıb. 1971-ci ildə müsabiqə yolu ilə müəllim vəzifəsinə təyin olunub, 1994-ci ildən 2015-ci ilə qədər baş müəllim kimi işləyib. Bu illər ərzində xüsusi qrup tələbələri ilə dərslər aparıb. Kafedranın müəllimləri ilə bir-



likdə yazdığı elmi məqalələr tələbələrə sağlamlığının və fiziki inkişafının yaxşılaşdırılmasına yönəldilib. Yay aylarında ATU-nun Xudat şəhərində yerləşən idman-sağlamlıq düşərgəsində tələbələrlə işləyib. Tələbə və professor-müəllim heyəti arasında bədən tərbiyəsi və idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülüb.

İdman klubunun əməkdaşları Leyla Ağayeva, Sevinc İsayeva, Valentina Lebedinskaya, Xatirə Şıxlı və digər əməkdaşlar çıxış edərək Nelya xanım haqqında xatirələrini, xoş arzularını bölüşüblər.

Tədbirin sonunda Nelya Zurabovnanaya “Təbib” idman klubunun kollektivi adından fəxri fərman və gül dəstəsi təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Allah rəhmət eləsin!

Uşaq-yeniyyət mələrinin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Rafail Musayevə oğlu

Əli Musayev

vaxtsız vəfatından kədərləndiklərini bildirirlər və dərin hüznə başsağlığı verirlər.

Uşaq-yeniyyət mələrinin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Rafiq Liftiyevə oğlu

Tərlan Liftiyev

vaxtsız vəfatından kədərləndiklərini bildirirlər və dərin hüznə başsağlığı verirlər.

Ümumi və toksikoloji kimya, Uşaq-yeniyyət mələrinin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları Ümumi və toksikoloji kimya kafedrasının dosenti Gültəkin Acalovaya anası

Elza xanımın

vəfatından kədərləndiklərini bildirirlər və dərin hüznə başsağlığı verirlər.

Etibarsız sayılır

Muradov Eltac Teymur oğlu (qrup 320F2b); Recep Göçeroğlu (qrup 518A3c); Sabri Köker (qrup 518A2b); Dərya Sərdari (qrup 221İ2b); Başirova Dilarə İlqar qızı (qrup 219A10b); Gülməmmədova Həkimə Akifovna (qrup 220A8b); Rzayeva Əsmət Məmmədova qızı (qrup 162A); Hossein Aghli (qrup 419A5a); Tağızadə Səmrə İlham qızı (qrup 419A1a); Farshid Darvishi (qrup 717A12); Osmanlı Aysu Ramil qızı (qrup 421R1a); Mehmet Efe Kırılq (qrup 418A2a); Mehmet Yaşar oğlu (qrup 418A2a); Mohammadinia Milad Mahdi oğlu (qrup 737B); Demirhan Mehmet Ethem oğlu (qrup 717A9); Balayev Zaur Zahid oğlu (qrup 221A8a); Əhmədova Fatimə Səyyaf qızı (qrup 117A20); Al-Hammashi Najah Chyad (qrup 317İ5); İsmayilov Arzu Vüqar oğlu (qrup 627B); Yusubov İsrail Nemat oğlu (qrup 420A3b); Orhan Ülgen Yaşar oğlu (qrup 221A13b); Musa Əli Şəhriyar oğlu (qrup 370B); Seydrahimibolous Nazı Hossein qızı (qrup 717A13); Radizenoz Erika Hamid qızı (qrup 717A13); Aysan Kheyrollahi Karim qızının (qrup 418A4a) tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Ağazadə Fidan Vüqar qızının (qrup 317A18) tələbə bileti və müvəffəqiyyət kitabçası; 121A9b qrup tələbəsi Quliyeva Xuraman Əfqan qızının tələbə təqaüd kartı itdiyi üçün etibarsız sayılır.

Baş redaktor
MƏĞRUR ƏLİYEV

Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır

Qəzet “Təbib” qəzetinin kompüter mərkəzində yığılır, səhifələni, “Azərbaycan Nəşriyyatı” MMC-də çap olunur və universitet daxilində yayılır

ÜNVANIMIZ:
Mərdanov qardaşları - 98c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com

Lisənziya H - 022633
İndeks - 0269
Sifariş - 1512
Sayı 2250